

# Neft quyularında istismarın texnoloji səmərəliyinin yüksəldilməsinin ümumi prinsiplərinə dair

**C.K. Quliyev**

SOCAR Turkey Enerji A.Ş.

**Açar sözələr:** neft-qaz yataqları, nasos, istismar üsullu, iqtisadi səməralıq, quyu.

**DOI.10.37474/0365-8554/2022-03-29-33**

e-mail: Cavid.Quliyev@socar.az

## Об общих принципах повышения технологической эффективности эксплуатации нефтяных скважин

Дж.К. Кулиев  
SOCAR Turkey Enerji A.Ş.

**Ключевые слова:** нефтегазовые месторождения, насос, метод эксплуатации, экономическая эффективность, скважина.

Представлена классификация способов эксплуатации, используемых для увеличения показателей добычи на нефтегазовых месторождениях. Для этого широко изучаются как технико-технологические, так и экономические преимущества инновационных методов эксплуатации. В то же время научно обосновано, что эффективность эксплуатации нефтегазовых месторождений напрямую зависит от способа эксплуатации скважины. При этом экономическая сторона способов добычи нефти определяется их различными характеристиками, включая техническую, энергетическую и эксплуатационную.

В конце статьи показана экономическая эффективность применяемых методов эксплуатации скважин в НГДУ, входящих в ПО "Азнефть". За 2014–2019 гг. по НГДУ ПО "Азнефть" был проведен анализ динамики добычи нефти и обводненности скважин по способам эксплуатации, выявлена динамика их изменения по годам. Анализ технико-экономических показателей по способам эксплуатации скважин позволяет выявить резервы по увеличению добычи нефти и при принятии управленческого решения определить направления по улучшению производственно-хозяйственной деятельности предприятия.

## On the general principles of increasing technological efficiency of operation of oil wells

J.K. Guliyev  
SOCAR Turkey Energy OC

**Keywords:** oil-gas fields, pumps, operation methods, cost efficiency, well.

The paper presents the classification of operation methods applied for increasing production parameters in oil and gas fields. With this aim both technical-technological and economic advantages of innovative operation methods are being studied in wide scale. At the same time the paper scientifically justifies that the operation efficiency of oil-gas fields is directly associated with increasing performance factor. Therefore, economic aspect of development methods is specified with their different characteristics including technical, energetic and operation.

The paper shows cost efficiency of operation methods applied in the wells of Oil and Gas Development Departments within "Azneft" PU. The analysis of dynamics of oil development and watercut during 2014–2019 by OGPD of "Azneft" PU has been conducted, the dynamics of their changes by years revealed. The analysis of technical-economic parameters by the operation methods of the wells enables to reveal the reserves by increasing oil production and while making management decisions on the specification of direction of the improvement of production-industrial activity of the enterprise.

Neft-qaz yataqlarının istismarı zamanı səmərəliyin yüksəldilməsi hər zaman olduğu kimi indi də yataqların işlənməsində başlıca məqsəddir. Bu-nun üçün istismar prosesində quyu-lay sisteminin təmhsuldarlığının yüksəldilməsini təmin edən dəha

səmərəli üsulların işlənməsi və onların tətbiqi ən aktual məsələlərdəndir. Bu istiqamətdə aparılmış araşdırmlardan malum olur ki, müasir dövrdə neft yataqlarının istismarının səmərəliyi ilk növbədə quyunun istismar üsulu ilə, daha doğrusu

onun optimallaşdırılması ilə müəyyən edilir [1–3]. Qeyd olunmalıdır ki, quyunun istismar üsulunun düzgün seçilməsi məsələnin həlli üçün kifayət deyil. İstismar prosesində səmərəliyin təmin edilməsi üçün seçilmiş istismar üsulunun rasional rejim parametrlərinin təyini və onun təmin olunması zəruridir. Bu, təkcə üsulun təbiətdən asılı deyil, eyni zamanda lay sisteminin cari geodinamik xüsusiyyətlərindən, rejimi və işlənmə mərhələsindən əhəmiyyətlə dərəcədə asildir. Buna misal olaraq istismar üsulunun rasional rejiminin seçilməsinə də quyu məhsulunun sulaşması amilinin nəzərə alınmasına göstərmək olar. Neft yataqlarında istismarın (başqa sözlə, istismar üsulunun) səmərəliyinin yüksəldilməsində bu faktor xüsusi əhəmiyyət kəsb edir. Uzun müddət istismar edilən yataqlarda quyuların sulaşma göstəricisi daha yüksək olur. Ümumiyyətlə, istismar prosesinin səmərəliyi nefit (qazın) hasil olunan hər kubmetrinə sərf olunan resursların miqdarı ilə təyin edilir. Buna görə də rasional istismar rejiminin təyini vasitəsilə hasil olunan suyun miqdarının azaldılması neft-qaz yataqlarının istismarında səmərəliyin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan müxtəlif istismar üsullarında rejim parametrlərlə lay flüidlərinin quyuya axın proseslərinin tənzimlənməsi üsullarının tədqiqi aktual məsələlərdəndir.

İstismar prosesində səmərəliyin yüksəldilməsində digər bir istiqamət istismar üsulunun faydalı iş əmsalının ( $F\bar{\Theta}$ ) artırılmasıdır. Bu, mexanikləşdirilmiş üsullarda, xüsusiətən nasos istismarında özünü daha qabarıq göstərir. Aşağıda bu sahədə araşdırmalarının nəticələri təqdim olunur.

#### Müxtəlif istismar üsullarında səmərəliyin yüksəldilməsi istiqamətləri

Lay mayelərinin yer səthinə çıxarılması layin təbii enerjisi və yaxud quyuya yer səthindən bu və ya digər üsulla verilən enerji hesabına baş verir. Quyuların istismar üsulu lay flüidlərinin yer səthinə qaldırılmasını həyata keçirən enerji növü və enerjinin quyuya çatdırılma texnologiyasına görə müəyyənləşdirilir. Quyular fontan, kompressor və dərinlik nasosları vasitəsilə istismar olunur. Uyğun olaraq, bunlar fontan, kompressor və dərinlik nasosları adlanır. Adından görünündüyü kimi, lay mayelərinin yer səthinə qaldırılması üçün sıxılmış qaz və ya hava enerjisindən, eləcə də müxtəlif növü nasoslardan istifadə olunur [3].

**Quyuların istismarında fontan istismar üsulu** ən ucuz və məhsuldar sayılır. O mayenin yuxarı qaldırılmasında əlavə enerji xərcləri yaratır, çünki bu zaman təkcə lay enerjisindən istifadə olunur.

Fontan quyularının debiti depressiya ilə idarə olunur. Belə ki, lay enerjisinin yetəri olması o demək deyil ki, debiti istənilən qədər yüksəltmək olar. Fontan üsulunda səmərəli rejim optimal depressiya ilə təyin olunur. Optimal rejimin fontan quyularında təyini işlənmənin layihələndirilməsinin əsas məsələlərindəndir. Onun həlli bir sıra amilin (o cümlədən quyunun erkən sulaşması riskinin) nəzərə alınması ilə məsələyə sistemli yanaşımı tələb edir. Belə ki, depressiyannı artırılması iqtisadi səmərəliyin yüksəltənə də depressiyannı konkret yataq üçün müəyyən qiymətdən sonra yaranan texnoloji risklər nəticə etibarılı iqtisadi səmərəliyi aşağı salmağa başlayır. Beləliklə, fontanla istismar olunan yataqlarda quyular üzrə optimal depressiyannı təyini istismarın səmərəliyinin təmin edilməsinin əsasını təşkil edir.

Mayenin quydubindən yer səthinə qaldırılmasi üçün lay enerjisi kifayət etmədiğətən quyuların mexanikləşdirilmiş üsullarla istismarına başlanılır. Bu üsullardan biri kompressor üsuludur. Məlumdur ki, bu istismar üsulunda mayenin yuxarıya qaldırılması yer səthindən quyuya vurulan sıxılmış qaz və ya hava ilə həyata keçirilir. Buna görə də bu üsul "qazlift" və ya "erlift" adlanır.

Kompressor üsulunun tətbiqinin mümkünüyü və səmərəliyi bir sıra amillərdən asildir. Bunlardan biri sıxılmış qaz mənbəyinin olması və ondan istifadənin iqtisadi əsaslandırılmasıdır. Bu baxımdan yaxınlıqda qaz emalı zavodunun mövcudluğu əhəmiyyət kəsb edə bilər. Laydan çıxan qazın təzyiqinin yetərinə yüksək olmaması və ya ümumiyyətlə tələb olunan təzyiqə malik qaz mənbəyi mövcud olmadıqda lazım olan təzyiqin əldə edilməsi üçün kompressor stansiyalarının tikintisi və ya yaxınlıqda ola biləcək kompressor stansiyalarından istifadə aktuallaşır. Məlum olduğu kimi kompressor üsulunun tətbiqinin iqtisadi səmərəliyinin əsaslandırılması kifayət qədər mürəkkəb məsələdir.


Kompressor üsulunun texnoloji səmərəliyi quyuya vurulan qaz sərfinin optimal qiymətinin seçilməsi ilə əldə edilir. Qazvurmanın optimal rejimi – quyu debitinin maksimal qiymətinə uyğun quyuya vurulan qazın sərfinin minimum qiymətində əldə edilir. Kompressor quyusunun optimal rejiminin təyini üçün müxtəlif üsullar mövcuddur. Bunlardan biri də qazlift prosesinin hidrodinamik modeləşdirilmişidir [4–6].

Neft yataqlarının işlənməsində mexanikləşdirilmiş üsullardan olan nasos istismarı üsulunun neft hasilatında xüsusi yeri var. Belə ki, "Azneft" İB-nin quruda yerləşən neft yataqlarının 90 %-dən

çoxu məhz nasos üsulu ilə istismar edilir. Quyuların böyük əksəriyyətində ştanqli nasos qurğuları tətbiq olunur. Bu səbəbdən nasos (xüsusiətən ştanqli nasos) istismar üsulunda quyunun optimal iş rejiminin və texnoloji səmərəliyin təyini aktual məsələlərdəndir.

İstər ştanqli, istərsə ştanqzsız nasos qurğularında texnoloji səmərəliyi təyin edən parametrlərdən biri nasosun statik səviyyəsinin altında dalma dərinliyidir. Dalma dərinliyinin artırılması laya depressiyannı artırmasından dolayı quyuya axını yüksəltməklə yanşı neftin hər tonunun qaldırılmasına sərf olunan enerji miqdarını artırır. Bu səbəbdən optimal dalma dərinliyinin təyini vacibdir. Nasos istismar üsulunda istismar prosesinin optimallaşdırılması amillərdən biri də nasosun verimlidir (xüsusiətən ştanqli nasoslarda). Bu paramet seçilmiş dalma dərinliyində layın verimlənə uyğun seçilir.

Ştanqli nasos qurğularında nasosun iş rejiminin təyin edən əsas amillərdən biri balansır başlığının yırğalanma sayıdır. Tədqiqatlar göstərir ki, yırğalanma sayıının artırılması debitin yüksəlməsinə səbəb olur [7, 8]. Lakin yırğalanma sayıının müəyyən qiymətdən sonra debitin artması müşahidə edilmir. Bunu da qeyd etmək lazımdır ki, yırğalanma sayıının artırılması ilə əldə edilən maksimal verim heç də həmişə optimal deyil. Rejimin optimal olması üçün digər bir göstərici – nasosun  $F\bar{\Theta}$ -sinin maksimum olması da təmin olunmalıdır. Ştanqli nasoslarda bu göstərici silindrin neftlə maksimum dolması ilə əldə edilir.



Debitin (narincı ayri) və silindrin dolma dərəcəsinin (mavi ayri) yırğalanma asılılıq ayrlıları

Beləliklə, ştanqli nasos qurğusu ilə təchiz edilmiş quyu istismarında maksimal texnoloji səmərəlik debitin və  $F\bar{\Theta}$ -nin maksimal, yırğalanma sayıının isə minimum qiymətlərində əldə edilir (bx: şəkil). Qeyd edək ki, real quyuda bu şərtin əldə edilməsi heç də həmişə mümkün olmur. Buna səbəb layın verimlənən aşağı düşməsidir. Bu hal şəkildə debitin və silindrin dolma dərəcəsinin

plunjerin yırğalanma sayından asılılıq ayrlırinin müqayisəsilsə nümayis etdirilir. Buradan görünür ki, eyni quyuda debitin maksimumunu (bir gündə təxminən 11 m³-a bərabərdir) əldə etmək üçün nasosun təxminən 10 dəq<sup>-1</sup> yırğalanma sayında istismar edilməsi lazımdır. Lakin bu rejimdə silindrin ümumi həcmiñ yalnız 35 %-i maye ilə dolmuş olur. Beləliklə, qrafikdən görünür kimi, silindrin maye ilə dolma dərəcəsinin maksimum qiyməti 2–3 dəq<sup>-1</sup> yırğalanma sayında əldə edilir, maksimal debitə 10 dəq<sup>-1</sup> yırğalanma sayında nail olunur. Ümumiyyətlə, belə olduqda nasosun periodik rejimə keçirilməsi aktuallaşır. Debitin və  $F\bar{\Theta}$ -nin maksimumlarının eyni yırğalanma sayında olmaması ştanqli nasos istismarında nasosun periodik rejimə keçirilməsinin əsas şərtlidir [9].

Periodik rejimdə istismar prosesi "gözləmə" (quyünün maye ilə dolması dövrü) və "mayenin qaldırılması" kimi iki dövra bölünür. Periodik rejimdə səmərəliyin təmin edilməsi gözləmə dövrünün davamiyyətinin düzgün seçilməsidir. Gözləmə dövrünün davamiyyəti elə olmalıdır ki, quyunun debitin fasılısız rejimdəki debitinə təxminən bərabər olmaqla debitin və  $F\bar{\Theta}$ -nin maksimal qiymətlərinə eyni yırğalanma sayında nail olunsun [9].

Qaldırılan neftin maya dəyərinin minimum maya dəyəri əsasında gözləmə dövrünün hesablanması üçün elmi işin [9] müəllifləri tərəfindən aşağıdakı ifadə təklif olunmuşdur:

$$t_d = \frac{-\alpha \left( \tilde{t} + \frac{\tilde{X}\tilde{t} + X^*}{X_d} \right) - \sqrt{\alpha \left( \tilde{t} + \frac{\tilde{X}\tilde{t} + X^*}{X_d} \right)^2}}{2\alpha} \times \frac{-4\alpha \frac{\tilde{X}\tilde{t} + X^*}{X_d} (\alpha\tilde{t} + 1)}{X_d},$$

burada  $t_d$ ,  $X_d$  – mayenin quyunda toplanması zamanı və bu zaman ərzində quyunun saxlanması çəkilən xərclər;  $\tilde{t}$ ,  $\tilde{X}$  – toplanmış mayenin qaldırılmasına sərf olunan zaman və mayenin qaldırılmasına çəkilən xərclər;  $X^*$  – quyunun işə salınma

$\ln \frac{q}{q_0}$   
xərcləri;  $\alpha = \frac{q_0}{t^*}$  – layın məhsuldarlığını xarak-

teriz edən əmsal;  $q_0$ ,  $q^*$  – uyğun olaraq tədqiqatın başlangıcında və  $t^*$  – təyin edilmiş quyuya axan mayenin səfidi.

Aparılan təhlillər göstərdi ki, periodik rejimin "Azneft" İB-nin quruda yerləşən quyularında tə-

## References

1. Həsənov A.A., İbrahimov H.M., Əfəndiyeva Z.C., Şamilov V.M., Həsənov İ.Z. Azərbaycanın uzun müddət işlənmedə olan yataqlarından qalıq neft ehtiyatlarının çıxarılması üsulları // Azərbaycan neft təsərrüfatı, 2013, № 5, s. 37-44.
2. Qasımlı A.M., Məmmədov Ə.Ə., Mirzəcanov Z.B., Rza-zadə Ə.Ə., İsayev E.A. Mikrobioloji təsir üsulunun tətbiqi ilə uzun müddət işlənmedə olan layların neftveriminin artırılması (Balaxanı-Sabuncu-Ramana neft yatağı timsalında) // Azərbaycan neft təsərrüfatı, 2011, № 12, s. 30-33.
3. Мищенко И.Т. Скважинная добыча нефти: учебное пособие для вузов. – М.: ФГУП Изд-во “Нефть и газ” РГУ нефти и газа им. И.М. Губкина, 2003, 816 с.
4. Аббасов Н.А., Гулиева С.С., Рамазанов Дж.И. Влияние обводненности продукции по месторождениям супши ПО “Азнефть” на величину эксплуатационных затрат // Науч. тр. Институт “Научных исследований” ГНКАР, 2007, № 9, с. 114-121.
5. Справочник по добыче нефти / под ред. К.Р. Уразова – СПб.: Недра, 2006, 447 с.
6. Абасов М.Т., Мусаев Р.А., Асадов А.И., Аллахвердиева Р.Г. Исследование влияния электрического поля на механизм вытеснения нефти водой // Азербайджансое нефтяное хозяйство, 2009, № 3, с. 27-31.
7. F.A. Aliev, M.A. Dzhambalbekov, N.A. Veliyev, I.R. Gasanov, N.A. Alizade. Computer Simulation of Crude Oil Extraction Using a Sucker Rod Pumping Unit in the Oil Well–Reservoir System. International Applied Mechanics, May 2019, v. 55, Issue 3, pp. 332-341. DOI 10.1007/s10778-019-00959-x
8. Джамалбеков М.А., Велиев Н.А., Махомет Зене М.Т. Имитационное моделирование систем насос-скважина-пласт, снабженных бесштанговыми насосами // Автоматизация, телемеханизация и связь в нефтяной промышленности, 2(571), 2021, с. 49-54. DOI: 10.33285/0132-2222-2021-2(571)-49-54
9. Джамалбеков М.А., Велиев Н.А. Имитационное моделирование систем “насос-скважина-пласт”, снабженных бесштанговыми насосами: оптимизация системы. // Нефтепромысловое дело, 2021, 6(630), с. 56-59. DOI: 10.33285/0207-2351-2021-6(630)-56-59

bıqının böyük perspektivləri var. Qeyd olunmalıdır ki, periodik rejimdə səmərəliyin yüksəldilməsi nasos qurğusunun gün ərzində iş saatlarının azalmasından dolayı qurğuya çəkilən xərclərin azalması hesabına əldə olunur. Bu özünü təmirlərarası müddətin böyüməsində, elektrik enerjisi məsrafının və nasos qurğusunun amortizasiya xərclərinin azalmasında göstərir.

## Nəticə

Yuxarıda verilən təhlil neft quyularında istis-

mar prosesinin texnoloji səmərəliyin yüksəldilməsində istismar üsulunun nə qədər mühüm rol oynamasını nümayiş etdirir. Müyyəvən edilmişdir ki, yataqların hasilat göstəricilərinin yaxşılaşdırılması, başqa sözlə, istismarın səmərəliyinin yüksəldilməsi yatağın ümumi işlənmə üsullarından başqa, əhəmiyyətli dərəcədə quyuların istismar rejimlərinin optimallaşdırılmasından asılıdır. Təbii ki, bunu quyuların istismar üsulunun özünəməxsus xüsusiyyətlərini nəzərə almadan etmək mümkün deyil.

## Ədəbiyyat siyahısı

1. Həsənov A.A., İbrahimov H.M., Əfəndiyeva Z.C., Şamilov V.M., Həsənov İ.Z. Azərbaycanın uzun müddət işlənmedə olan yataqlarından qalıq neft ehtiyatlarının çıxarılması üsulları // Azərbaycan neft təsərrüfatı, 2013, № 5, s. 37-44.
2. Qasımlı A.M., Məmmədov Ə.Ə., Mirzəcanov Z.B., Rza-zadə Ə.Ə., İsayev E.A. Mikrobioloji təsir üsulunun tətbiqi ilə uzun müddət işlənmedə olan layların neftveriminin artırılması (Balaxanı-Sabuncu-Ramana neft yatağı timsalında) // Azərbaycan neft təsərrüfatı, 2011, № 12, s. 30-33.
3. Мищенко И.Т. Скважинная добыча нефти: учебное пособие для вузов. – М.: ФГУП Изд-во “Нефть и газ” РГУ нефти и газа им. И.М. Губкина, 2003, 816 с.
4. Аббасов Н.А., Гулиева С.С., Рамазанов Дж.И. Влияние обводненности продукции по месторождениям супши ПО “Азнефть” на величину эксплуатационных затрат // Науч. тр. Институт “Научных исследований” ГНКАР, 2007, № 9, с. 114-121.
5. Справочник по добыче нефти / под ред. К.Р. Уразова – СПб.: Недра, 2006, 447 с.
6. Абасов М.Т., Мусаев Р.А., Асадов А.И., Аллахвердиева Р.Г. Исследование влияния электрического поля на механизм вытеснения нефти водой // Азербайджансое нефтяное хозяйство, 2009, № 3, с. 27-31.
7. F.A. Aliev, M.A. Dzhambalbekov, N.A. Veliyev, I.R. Gasanov, N.A. Alizade. Computer Simulation of Crude Oil Extraction Using a Sucker Rod Pumping Unit in the Oil Well–Reservoir System. International Applied Mechanics, May 2019, v. 55, Issue 3, pp. 332-341. DOI 10.1007/s10778-019-00959-x
8. Джамалбеков М.А., Велиев Н.А., Махомет Зене М.Т. Имитационное моделирование систем насос-скважина-пласт, снабженных бесштанговыми насосами // Автоматизация, телемеханизация и связь в нефтяной промышленности, 2(571), 2021, с. 49-54. DOI: 10.33285/0132-2222-2021-2(571)-49-54
9. Джамалбеков М.А., Велиев Н.А. Имитационное моделирование систем “насос-скважина-пласт”, снабженных бесштанговыми насосами: оптимизация системы. // Нефтепромысловое дело, 2021, 6(630), с. 56-59. DOI: 10.33285/0207-2351-2021-6(630)-56-59